

Məlum olduğu kimi, respublikamızın sosial-iqtisadi inkişaf tempin uyğun olaraq mülki dövriyyə genislənmiş ve mülki dövriyyənin genislənməsi də, təbii olaraq mülki-hüquqi əqlərin sayının artmasına səbəb olmuşdur.

Mülki dövriyyədə daşınmaz emlak obyektlərinə sərəncam verilməsinə dair müqavilələr, yəni daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, dəyişdiriləməsi, rentası, ipotekaya qoyulması, icarəye, kirayəye verilməsi və digər müqavilələr respublika üzrə aparılan notariat hərəkətlərinin əhəmiyyətli hissəsini təşkil edir.

AR Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

Daşınmaz əmlaka dair müqavilələr təsdiq edilərkən mülkiyyətinin, yəni sərəncam verən şəxsin həmin əmlaka mülkiyyət hüququ yoxlanılır. Müqavilə tərəflərinin, şəxsiyyəti müəyyən edilir, onların fealiyyət qabiliyyəti yoxlanılır. Notarius, həmçinin, həmin əqdin, yəni müqavilənin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. Mülkiyyətçinin, birgə nikah dövründə eldə etdiyi daşınmaz əmlak üzərində notariat qaydasında sərəncam vermek barədə notariat qaydasında təsdiq edilən əqlər bağlanması üçün onun həyat yoldaşının (ərin, arvadın) notarial razılığı alınır. Burada əmlakın nikah dövründə eldə edilmədiyi, habelə nikah dövründə hədiyyə şeklinde və ya vərəsəlik qaydasında, digər təmənnasız əqlər üzrə eldə etdiyi hallar istisna təşkil edir. Yaşayış sahəsi özgəninkileşdirilən zaman isə, həmçinin, orada qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin də razılığı lazımdır.

Daşınmaz əmlaka sərəncam verilməsi barədə əqlər təsdiq olunarken, hə-

Daşınmaz əmlakın yüklülüyünün müəyyən edilməsi və bu əmlaka sərəncam verilməsi, bu zaman kreditorun tələbinin təmin edilməsi üsulları

min əmlakın üzərində yüklülük, özgəninkileşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Qadağan olduğu halda, əmlakın özgəninkileşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənən adına keçirilməsinə dair kreditorun və əldə edən razılığı olduqda təsdiq edilir.

Notariat qanunvericiliyinin son dövrde təkmilləşdirilməsi müstəvisində, evvəller mövcud olan ərazi aidiyyəti məsələsi ləğv edilmiş və hal-hazırda, daşınmaz əmlakın özgəninkileşdirilməsinə və ipotekaya qoyulmasına dair əqlər, əmlakın Azərbaycan Respublikasının hansı ərazisində yerləşməsindən asılı olmayaraq istənilən notariat ofisində təsdiq edilə bilər.

Notariusda daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin təsdiqlənməsinin icra olunması proseduru, son dövrlər həyata keçirilmiş innovativ dəyişikliklərdən sonra asanlaşmış, cəvikkəlmiş və təkmilləşmişdir. Belə ki, evvəller vətəndaşların müxtəlif idarə və təşkilatlardan müxtəlif vaxtlar ərzində toplamalı və notariusa təqdim etməli oluqları arayış və sənədlərə artıq heç bir ehtiyac qalmamış, bütün bunlar elektron notariat sistemi vasitəsilə notarius tərəfindən bilavasitə əldə edilməklə notariat hərəkətləri həyata keçirilməye başlamışdır. Söhbətimizin əvvəlində qeyd etdiyimiz ümumi qaydalara riayət etməklə, daşınmaz əmlaka dair müqavilələrin hazırlanması və təsdiqi proseduru yalnız notariat hərəkətlərinin elektron informa-

siya sistemi vasitəsilə həyata keçirilir.

Bəhs etdiyimiz Elektron notariat (e-Notariat) sistemi - respublikada fəaliyyət göstərən bütün notariusları vahid şəbəkədə birləşdirən, notariusun digər dövlət orqanlarının elektron reyestrlerinə elektron qaydada birbaşa çıxısını və həmin informasiya sistemlərindən istifadəsinə təmin edən, notariusların apardığı notariat əməliyyatlarını real vaxt rejimində elektron qaydada icra edən və həmin əməliyyatların elektron arxivinin saxlanıldığı elektron informasiya sistemidir. Notariat hərəkətlərinə dair bütün sənədlər "Elektron notariat" informasiya sistemi vasitəsilə tərtib edilir.

Daşınmaz əmlaka sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyündən daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə notariuslarla Daşınmaz əmlakin dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların Daşınmaz əmlakın dövlət reyestrine elektron qaydada birbaşa çıxış təmin olunmuşdur. Yeni, əmlakın mülkiyyət sənədinin elektron forması, onun üzərində məhdudiyyət və yüklülük olmaması barədə arayış və çıxışları notarius birbaşa elektron qaydada əldə edilir.

"Elektron notariat" informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər tərtib edilərken, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə əldə edilir

Şəxsin vətəndaşlıq vəziyyəti, yeni doğumu, nikahı, ölümü və s. barədə məlumatlar "Vətəndaşlıq Vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi əldə edilir. Fiziki şəxsin yaşış yeri haqqında məlumatlar, həmçinin vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər barədə zəruri məlumatlar avtomatlaşdırılmış və notariusun birbaşa çıxışı olan informasiya sistemləri vasitəsilə əldə edilir.

Hazırda, bütün notariat sənədlərinin, o cümlədən, daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin üzərində unikal, təkrarlanmayan identifikasiya nömrəsi eks olunmuş təhlükəsizlik kodundan ibarət barkod yerləşdirilir. Bu cür sənədlər notariuslara təqdim edildikdə, onun həqiqiliyi barkod-skannerlər vasitəsilə yoxlanılır.

Barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli də notariat hərəkətlərinə dair sənəddə yerləşdirilir.

Qeyd etdiyimiz kimi, daşınmaz əmlak üzərində yüklülük olduğu halda, əmlakın özgəninkileşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənən adına keçirilməsinə dair kreditorun və əldə edən razılığı olduqda təsdiq edilir.

"İpoteka haqqında" AR Qanununun 30.1-ci maddəsinə görə də, İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yalnız razılığı ilə digər şəxse özgəninkileşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüqu-

quna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verile bilər (istifadə, icarə və sair). Yəni, qanunvericilik, hər hansı öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka ipotekasaxlayanın razılığı ilə sərəncam verilməsinə dair əqlərin bağlanılmasını tənzimləyir.

Bununla yanaşı, qanunvericiliyə edilmiş son dəyişikliklər görə, ipotekada olan əmlaka sərəncam verilməsinin digər qaydasi da müəyyən edilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun 30.6-ci maddəsinə əsasən, İpoteka predmetinin özgəninkileşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan, yəni ipoteka qoyan özü birbaşa ipoteka predmetini özgəninkileşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkileşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbleğin ipoteka saxlayana hesabına köçürülməsini təmin edir. Bu halda, ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.

Göründüyü kimi, daşınmaz əmlaka sərəncam verilməsinə dair qanunvericilikdə və elektron-informasiya sistemin-

də mütərəqqi dəyişikliklər davam etməkdədir. Bu yeniliklər barədə vətəndaşlarımızın məlumatlandırılmasının işinə, böyük praktiki əhəmiyyəti vardır.

Cəmiyyətimizin hər bir üzvü, hüquqi cəhətdən nə qədər məlumatlandırılmış olarsa, buna mütenasib olaraq, öz şəxsi və iş həyatında mövcud hüquqi mexanizmlərdən, imkanlardan və yeniliklərdən bir o qədər də yararlanmış olar.

Notariat xidməti, onun qanunvericilik və informasiya-texniki bazası son illər əhəmiyyətli şəkildə təkmilləşdirilməkdə davam edir. Xüsusilə də, 2018-2019-cu illər ərzində notariat fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına çoxsaylı mütərəqqi xarakterli əlavə və dəyişikliklər edilmişdir. Bu gün notariat xidmətləri üçün zəruri olan həm hüquqi bazanın, həm də notariat fəaliyyətinin effektiv şəkildə göstərilmesi üçün zəruri olan elektron informasiya bazasının yaradılması və tətbiq edilməsi, vətəndaşlarımıza notariat xidmətlərinin rahat, əvvəl və keyfiyyətli göstərilmesi üçün geniş imkanlar açılmışdır. Bu imkanlardan hərəkəfli istifadə olunmaqla vətəndaşlara peşəkar hüquqi xidmət göstərilməsi, daim cəmiyyətin hüquqi xidmətə olan ümde tələblərindəndir.

Mövcud olan bu progressiv imkanların daşınmaz əmlakla bağlı bağlanılan müqavilələr prosesində həyata keçirilməsi mövzusu da, fikrimcə, vətəndaşlarımıza üçün maraqlı və faydalı bir mövzudur. Biz - notariuslar, notariat fəaliyyətinin səmərəliliyinin və vətəndaş məmənunluğunu artırılması məqsədi ilə hüquqi məlumatlandırmanın aparılması üçün daim vətəndaşımızın xidmətindəyik.

**Hüseyin Məmmədov
2 sayılı Bakı "ASAN xidmət"
mərkəzinin notariusu,
Azərbaycan Notariat
Palatasının sədri**

